

30.06.2014 TARİXİNƏ VAXTI KEÇMİŞ KREDİTLƏRİN TƏHLİLİ

(min AZN)

Aktivlərin maddələri	Ümumi borc				Əsas məbləğ üzrə borc						Faizləri hesablanmayan statuslu kreditlər (6,7, 8, 9 və10-cu sütunlardan)	Uzadılmış kredit (5-ci sütun-dan)
	Cəmi (sütun 2 üstəgəl sütun 4)	Hesabat tarixinə kreditlər üzrə əsas borclar	O cümlədən əsas məbləğ üzrə vaxtı keçmiş borclar	Faizlər üzrə borclar	Cari	Vaxtı keçmiş günlər						
						1-29 gün	30-89 gün	90-179 gün	180 gün-365gün	1 il və artıq		
1	2	3	4	5	6	7	8	9	10	11	12	
1. Banklararası depozitlər və kreditlər də daxil olmaqla, banklararası tələblər, cəmi	20,098.22	19,920.78	-	177.44	19,920.78	-	-	-	-	-	-	-
a) Azərbaycanda	15,157.77	14,980.34	-	177.44	14,980.34	-	-	-	-	-	-	-
2. Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlər və lizinqlər, cəmi	192,220.86	187,685.31	10,088.70	4,535.55	132,499.91	45,096.70	8,144.48	510.84	1,368.83	64.56	-	84,038.99
b) Energetika və təbii ehtiyatlar	16,544.93	16,400.00	-	144.93	11,300.00	1,800.00	3,300.00	-	-	-	-	16,400.00
c) b) sətiri istisna olmaqla, sənayenin digər sahələri	74,935.46	71,694.43	5,097.77	3,241.03	32,887.00	33,709.66	3,820.75	-	1,277.02	-	-	65,887.00
d) Ticarət və xidmət sahəsi	493.76	487.80	-	5.96	487.80	-	-	-	-	-	-	-
e) Kənd təsərrüfatı	990.78	976.24	-	14.55	-	976.24	-	-	-	-	-	-
f) Daşınmaz əmlakın tikintisi və əldə edilməsi	4,704.70	4,682.80	-	21.90	4,682.80	-	-	-	-	-	-	43.02
h) Fiziki şəxslər	59,207.95	58,463.44	1,123.02	744.51	53,020.54	4,319.88	734.10	270.50	91.81	26.61	-	108.35
i) Digərləri	35,191.58	34,830.51	567.92	361.07	30,020.68	4,241.91	289.64	240.34	-	37.94	-	1,600.62
j) Maliyyə lizinqi	151.68	150.09	-	1.59	101.08	49.01	-	-	-	-	-	-
3. Digər aktivlər	710.39	-	-	710.39	-	-	-	-	-	-	-	-

30.06.2014 TARİXİNƏ İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min AZN)

Normativin adı və təsviri	Normativin maks/min həddi	Faktiki qalıq (hesabat tarixinə)
1	2	3
1. Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə risklərin maksimum həddi	XXX	XXX
a) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olmadığı halda (%)	maks. 20%	2.5
b) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olduğu halda (%)	maks. 7%	150.6
2. Bankın iri kreditlərinin bankın öz vəsaitlərinə nisbəti	maks. 8 dəfə	1.7
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi) (%)	maks. 20%	142.2
a) onlar hüquqi şəxs olduqda (birinə) (%)	maks. 10%	109.1
b) onlar fiziki şəxs olduqda (birinə) (%)	maks. 3%	0.2
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə olunması üçün qoyulmuş məhdudiyyətlər	XXX	XXX
a) bir hüquqi şəxsin kapitalında iştirakın bankın öz vəsaitinə nisbəti (%)	maks. 10%	-
b) digər hüquqi şəxslərin kapitalında məcmu iştirakın bankın öz vəsaitinə nisbəti (%)	maks. 40%	-
5. Ani likvidlik əmsalı (%)	min. 30%	88.1
6. I dərəcəli kapitalın adekvatlıq əmsalı (%)	min. 6%	35.6
7. Məcmu kapitalın adekvatlıq əmsalı (%)	min. 12%	38.6
8. Tutulmalardan sonra I dərəcəli kapitalın yekun balans aktivlərinə nisbəti (leverec) (%)	min. 8%	31.6
9. Minimum səhmdar kapital tələbi (min. AZN)	10000	122,455.7
10. Minimum məcmu kapital tələbi (min. AZN)	10000	129,667.0

İQTİSADI NORMATİVLƏRƏ RİAYƏT EDİLMƏSİ

(min AZN)

1	2
a) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olmadığı halda	2,938.23
b) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olduğu halda	180,111.99
2. Bankın iri kreditlərinin cəmi	197,611.99
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi)	184,417.40
a) onlar hüquqi şəxs olduqda (birinə)	141,442.25
b) onlar fiziki şəxs olduqda (birinə)	274.09

**30.06.2014 TARİXİNƏ RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ
AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ
STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI**

KAPİTAL VƏSAİTLƏRİ	MİN AZN
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	122,455.75
a) Adi səhmlər (tam ödənilmiş paylar)	112,317.48
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	-
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	-
d) Bölüşdürülməmiş xalis mənfəət (zərəri), cəmi	10,138.27
d1) kapital ehtiyatları (fondları)	0.13
d2) keçmiş illərin mənfəəti (zərəri)	10,138.14
d3) (çıx) cari ilin zərəri	-
2. I dərəcəli kapitaldan tutulmalar	2,855.73
a) Qeyri-maddi aktivlər	2,855.73
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1—2)	119,600.02
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	10,067.01
a) Cari ilin mənfəəti	6,361.55
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	3,705.47
c) Kapitalın digər vəsaitləri	-
5. Məcmu kapital (3+4)	129,667.03
6. Məcmu kapitaldan tutulmalar :	-
a) Birləşməmiş (konsolidasiyə olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	-
b) Bütün digər investisiyalar (xalis)	-
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	129,667.03
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (V1-Ğ cədvəlindən)	335,676.78

Faizlə

	Norma	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	6	35.63
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	12	38.63

**YEKUN AKTİVLƏRDƏN ASILI OLARAQ KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ
(ƏMSALININ) HESABLANMASI**

Faizlə

	Norma	Fakt
1. Tutulmalardan sonra I dərəcəli kapitalın yekun balans aktivlərinə nisbəti	8	31.55

31.12.2014 TARİXİNƏ BALANSARXASI ÖHDƏLİKLƏR

(min AZN)

ÖHDƏLİKLƏR	Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3
1. Qarantiyalar və bu qəbildən olan öhdəliklər	65,435	18,514
2. Kredit alətləri, <i>cəmi</i>	20,133	1,314
a) kredit öhdəlikləri	-	-
b) istifadə olunmamış kredit xətləri	20,133	1,314
3. Akkreditivlər, <i>cəmi</i>	-	-
a) maliyyə akkreditivi "stand-bay"	-	-
b) sənədli akkreditiv	1,259	1,259
4. Forvard və fyuçers müqavilələri, <i>cəmi</i>	-	-
5. Digər balansarxası öhdəliklər	100,000	-

30.06.2014 TARİXİNƏ ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN BÖLGÜSÜ CƏDVƏLİ

(min AZN)

A. Aktivlər	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən artıq	
1	2	3	4	5	6	7
1. Nağd vəsaitlər (seýflərdə, bankomatlarda, valyuta mübadiləsi məntəqələrində, volda)	12,359.61	-	-	-	-	12,359.61
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	17,592.31	-	-	-	2,958.81	20,551.11
3. "Nostro" hesabları (müxbir banklardakı hesablar)	11,211.06	-	-	-	-	11,211.06
4. Banklar daxil olmaqla, maliyyə müəssisələrindəki depozitlər, cəmi	-	-	-	-	3.92	3.92
a) müddəti çatmamış depozitlər	-	-	-	-	3.92	3.92
5. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla yüksək likvidli qiymətli kağızlara investisiyalar	-	-	-	-	-	-
6. Banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklar da daxil olmaqla maliyyə müəssisələrinə kreditlər, cəmi	6,745.05	-	4,705.80	-	-	11,450.85
a) cari kreditlər	6,745.05	-	4,705.80	-	-	11,450.85
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	-	-	-	-	1,576.99	1,576.99
8. Overdraft daxil olmaqla, müştərilərə kreditlər və lizinqlər, cəmi	5,186.93	10,418.84	15,262.30	105,611.36	51,205.88	187,685.31
a) cari kreditlər	5,186.93	10,418.84	15,262.30	105,611.36	41,117.17	177,596.60
b) vaxtı ötmüş kreditlər	-	-	-	-	10,088.70	10,088.70
9. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	-	-	-	-	5,490.68	5,490.68
10. Digər aktivlər	11,138.71	-	-	-	3,541.77	14,680.48
11. (çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	-	-	-	-	4,794.82	4,794.82
12. Cəmi aktivlər	64,233.68	10,418.84	19,968.10	105,611.36	59,983.23	260,215.21

ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN BÖLGÜSÜ CƏDVƏLİ (davamı)

(min AZN)

B. Öhdəliklər və kapital	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən çox	
1	2	3	4	5	6	7
1. Bankların və digər maliyyə müəssisələrinin depozitləri istisna olmaqla, aşağıdakılar daxil olmaqla müştərilərin depozitləri	38,861.03	3,318.52	8,684.56	19,380.62	15,643.94	85,888.68
a) tələbli depozitlər (fiziki və hüquqi şəxslərin)	37,374.54	-	-	-	-	37,374.54
b) qaytarılma vaxtı bitməmiş müddətli depozitlər (fiziki və hüquqi şəxslərin)	1,486.49	3,318.52	8,684.56	19,380.62	15,643.94	48,514.13
c) qaytarılma müddəti bitmiş müddətli depozitlər (fiziki və hüquqi şəxslərin)	-	-	-	-	-	-
2. "Loro" hesabları (bankların müxbir hesabları)	24.79	-	-	-	-	24.79
3. Bankların və digər maliyyə müəssisələrinin depozitləri	328.43	490.97	2,678.43	8,529.35	9,988.98	22,016.16
4. Digər passivlər	4,952.76	-	-	-	2,066.85	7,019.61
5. Kapital	-	-	-	-	132,522.76	132,522.76
6. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	3,464.00	-	-	-	-	3,464.00
7. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə müəssisələrindən alınmış kreditlər	9,279.21	-	-	-	-	9,279.21
8. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	56,910.21	3,809.49	11,362.99	27,909.97	160,222.54	260,215.21
9. Hər bir dövr üçün maliyyə aktiv-lərinin (passivlərinin) xalis məbləği	7,323.46	6,609.35	8,605.12	77,701.38	(100,239.31)	-

ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN BÖLGÜSÜ CƏDVƏLİ (davamı)

(min AZN)

C. Balansarxası öhdəliklər	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən artıq	
1	2	3	4	5	6	7
1. Tə'minatlar və bu qəbildən olan öhdə-liklər, cəmi	29,427.00	7,130.81	17,015.10	23,308.35	23,343.39	100,224.63
2. Qiymətli kağızların və xarici valyu-tanın alınması üzrə öhdəliklər istis-na olmaqla, aktivlərin əldə edilməsi üzrə öhdəliklər daxil olmaqla, kredit alətləri, cəmi	16,564.01	-	-	-	-	16,564.01
3. Akkreditivlər, cəmi	-	-	-	2,036.06	-	2,036.06
4. Forvard və fyuçers müqavilələri və bu qəbildən olan sair öhdəliklər, cəmi	-	-	-	-	-	-
5. Digər balansarxası öhdəliklər	-	-	-	-	100,000.00	100,000.00
6. Cəmi balansarxası öhdəliklər	45,991.00	7,130.81	17,015.10	25,344.41	123,343.39	218,824.70
7. Hər dövr üçün maliyyə aktivlərinin (passivlərinin) xalis məbləği.	(38,667.54)	(521.45)	(8,409.98)	52,356.97	(223,582.70)	(218,824.70)
7.1.(Çıx) Blokləşdirilmiş hesablar,cəmi	2,958.81	-	-	-	-	2,958.81
7.1.1.Norma daxilində AMB-da olan ehti-yat hesabları	-	-	-	-	-	-
7.1.2.Müxbir hesablar	-	-	-	-	-	-
7.2. (Çıx) Girov qoyulmuş qiymətli kağızlar	-	-	-	-	-	-
8.Kumulyativ məcmu	(41,626.35)	(521.45)	(8,409.98)	52,356.97	(223,582.70)	(221,783.51)
9. Hesabat dövrünün son ayına likvid aktivlərin orta gündəlik qalıqları	51,768.21	-	-	-	-	51,768.21
10. Hesabat dövrünün son ayına öhdəlik-lərin orta gündəlik qalığı	58,770.29	-	-	-	-	58,770.29
11. Ani likvidlik əmsalı	88.09	-	-	-	-	88.09

31.12.2014 TARİXİNƏ KREDİT PORTFELİ (banklara verilmiş kreditlərdən başqa)*(min AZN)*

Verilmiş kreditlərin həcmi	Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3
1. Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği, <i>cəmi</i> :	207,882	19,340
1.1 Dövlət müəssisələrinə (50%+1 səs hüququ verən səhm), <i>cəmi</i>	16,419	-
a) neft sənayesi müəssisələri	-	-
b) energetika və təbii ehtiyatlar	16,400	-
c) a) və b) sətirləri istisna olmaqla, sənayenin digər sahələri	-	-
d) digərləri	19	-
1.2 Özəl müəssisələrə və birgə müəssisələrə, <i>cəmi</i>	91,947	14,591
b) energetika və təbii ehtiyatlar	-	-
c) b) sətiri istisna olmaqla, sənayenin digər sahələri	53,694	5,033
d) ticarət və xidmət sahəsi	33,732	8,690
e) kənd təsərrüfatı	3,615	580
f) digərləri	906	287
1.3 Şəxsi və ailə məqsədləri üçün fiziki şəxslərə verilən kreditlər	67,835	2,925
1.4 İpoteka kreditləri (daşınmaz əmlakın alınması və ya tikilməsi üçün və bu əmlakın girov qoyulması ilə verilənlər), <i>cəmi</i>	5,363	-
c) fiziki şəxslərə (borcalanlar krediti yaşayış məqsədləri, satış və ya icarəyə vermək üçün daşınmaz əmlak tikintisi və ya əldə edilməsi üçün alırlar)	5,363	-
1.5 Daşınmaz əmlakın tikintisi və ya əldə edilməsi üçün və bu əmlakla tə'min olunmamış kreditlər, <i>cəmi</i>	26,212	1,824
1.7 Maliyyə lizinqi	106	-

30.06.2014 TARİXİNƏ REGIONLAR ÜZRƏ KREDİT QOYULUŞLARI VƏ ONLAR ÜZRƏ FAİZ DƏRƏCƏLƏRİ

min. manat

Sıra №-si	Regionların adı	Kredit qoyuluşu - cəmi						o cümlədən:								Cəmi kredit qoyuluşları ndan vaxtı keçmiş	
		Cəmi məbləğ	orta % dərəcəsi	ondan				Qısamüddətli kreditlər				Uzunmüddətli kreditlər					
				milli valyutada		sərbəst döənərli valyutada (SDV)		milli valyutada		sərbəst döənərli valyutada (SDV)		milli valyutada		sərbəst döənərli valyutada (SDV)			
				məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi		
	1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	
Cəmi:		187,685.30	18.94	173,200.8	19.02	14,484.5	17.95	93,453.3	17.50	5,104.6	16.38	79,747.5	20.80	9,379.9	18.80	1,221.5	
o cümlədən şəhər və rayonlar üzrə:																	
1	Abseron	1,153.50	19.39	1140.30	19.40	13.20	18.73	113.8	21.41	0.0	0.00	1026.5	19.18	13.2	18.73	8.1	
2	Ağcabədi	483.90	20.20	435.50	20.44	48.40	17.99	9.8	21.94	0.0	0.00	425.7	20.41	48.4	17.99	4.9	
3	Ağdam	182.30	25.40	182.30	25.40	0.00	0.00	15.8	20.85	0.0	0.00	166.5	25.83	0.0	0.00	0.1	
4	Ağdaş	26.60	23.55	26.60	23.55	0.00	0.00	7.2	25.82	0.0	0.00	19.4	22.71	0.0	0.00	0.2	
5	Ağstafa	130.40	20.84	122.40	20.63	8.00	24.04	24.4	21.09	0.0	0.00	98.0	20.52	8.0	24.04	0.5	
6	Ağsu	44.70	20.47	44.70	20.47	0.00	0.00	15.2	20.36	0.0	0.00	29.5	20.52	0.0	0.00	0.0	
7	Astara	11.00	20.38	11.00	20.38	0.00	0.00	5.3	20.09	0.0	0.00	5.7	20.65	0.0	0.00	0.0	
8	Bakı	92,252.00	18.61	80834.30	18.68	11417.70	18.11	39457.2	18.48	3590.2	16.53	41377.1	18.87	7827.5	18.84	935.6	
9	Balakan	1.30	20.02	1.30	20.02	0.00	0.00	0.9	20.53	0.0	0.00	0.4	18.87	0.0	0.00	0.1	
10	Bardə	1,217.90	23.19	1153.20	23.37	64.70	20.00	71.9	26.50	0.0	0.00	1081.3	23.16	64.7	20.00	12.4	
11	Beyləqan	40.20	23.89	40.20	23.89	0.00	0.00	2.1	28.55	0.0	0.00	38.1	23.63	0.0	0.00	0.3	
12	Biləsuvar	413.60	20.54	182.10	19.88	231.50	21.07	3.4	27.17	0.0	0.00	178.7	19.74	231.5	21.07	0.0	
13	Daşkəsən	53.00	22.24	53.00	22.24	0.00	0.00	12.2	23.12	0.0	0.00	40.8	21.98	0.0	0.00	0.3	
14	Füzuli	79.90	24.03	79.90	24.03	0.00	0.00	8.4	22.50	0.0	0.00	71.5	24.21	0.0	0.00	1.1	
15	Qəbələ	93.20	21.47	93.20	21.47	0.00	0.00	9.8	19.99	0.0	0.00	83.4	21.64	0.0	0.00	0.0	
16	Gədəbəy	177.20	21.37	177.20	21.37	0.00	0.00	9.5	23.68	0.0	0.00	167.7	21.24	0.0	0.00	0.8	
17	Qax	2.50	28.00	2.50	28.00	0.00	0.00	0.0	0.00	0.0	0.00	2.5	28.00	0.0	0.00	0.1	
18	Gəncə	7,532.70	22.06	7473.00	22.06	59.70	21.71	2573.5	18.14	0.0	0.00	4899.5	24.12	59.7	21.71	18.5	
19	Qazax	45.10	21.62	45.10	21.62	0.00	0.00	10.6	22.33	0.0	0.00	34.5	21.40	0.0	0.00	1.0	
20	Qobustan	257.10	26.30	257.10	26.30	0.00	0.00	71.3	27.03	0.0	0.00	185.8	26.02	0.0	0.00	0.6	
21	Goranboy	198.70	23.21	190.80	23.17	7.90	24.01	32.5	23.58	0.0	0.00	158.3	23.09	7.9	24.01	1.2	
22	Göyçay	40.10	21.10	40.10	21.10	0.00	0.00	5.0	19.92	0.0	0.00	35.1	21.27	0.0	0.00	1.0	
23	Xanlar	318.60	24.18	318.60	24.18	0.00	0.00	35.3	24.73	0.0	0.00	283.3	24.11	0.0	0.00	1.0	
24	Quba	64.40	23.00	64.40	23.00	0.00	0.00	3.8	24.38	0.0	0.00	60.6	22.91	0.0	0.00	0.9	
25	Qubadlı	5.20	23.92	5.20	23.92	0.00	0.00	0.7	26.27	0.0	0.00	4.5	23.55	0.0	0.00	0.0	
26	Qusar	2,706.20	21.45	2261.60	22.53	444.60	16.00	288.5	23.81	0.0	0.00	1973.1	22.34	444.6	16.00	9.3	
27	Hacıqabul	1,028.70	24.45	1028.70	24.45	0.00	0.00	110.2	23.72	0.0	0.00	918.5	24.54	0.0	0.00	2.7	
28	İmişli	53.20	21.35	53.20	21.35	0.00	0.00	7.3	20.54	0.0	0.00	45.9	21.48	0.0	0.00	0.3	
29	İsmayilli	22.70	22.70	22.70	22.70	0.00	0.00	2.4	20.17	0.0	0.00	20.3	23.00	0.0	0.00	0.5	
30	Cəbrayıl	22.50	23.23	22.50	23.23	0.00	0.00	2.3	22.63	0.0	0.00	20.2	23.30	0.0	0.00	0.2	
31	Cəlilabad	43.20	24.15	43.20	24.15	0.00	0.00	11.9	23.24	0.0	0.00	31.3	24.50	0.0	0.00	0.4	
32	Kəlbəcər	37.20	24.30	37.20	24.30	0.00	0.00	1.5	19.76	0.0	0.00	35.7	24.49	0.0	0.00	0.0	
33	Xaçmaz	3,610.10	23.63	3580.60	23.63	29.50	23.69	1413.5	20.40	0.0	0.00	2167.1	25.73	29.5	23.69	8.7	
34	Xızı	74.10	20.71	74.10	20.71	0.00	0.00	16.1	20.07	0.0	0.00	58.0	20.89	0.0	0.00	0.2	
35	Xocalı	4.30	25.31	4.30	25.31	0.00	0.00	0.9	26.50	0.0	0.00	3.4	24.99	0.0	0.00	0.2	
36	Kürdəmir	55.20	23.52	55.20	23.52	0.00	0.00	4.0	22.05	0.0	0.00	51.2	23.64	0.0	0.00	0.5	
37	Laçın	12.90	24.61	12.90	24.61	0.00	0.00	1.8	22.81	0.0	0.00	11.1	24.90	0.0	0.00	0.0	
38	Lənkəran	65.70	21.64	65.70	21.64	0.00	0.00	3.1	25.23	0.0	0.00	62.6	21.46	0.0	0.00	0.5	
39	Lerik	2.20	24.93	2.20	24.93	0.00	0.00	0.0	0.00	0.0	0.00	2.2	24.93	0.0	0.00	0.0	
40	Masallı	23.60	22.76	23.60	22.76	0.00	0.00	6.2	21.07	0.0	0.00	17.4	23.36	0.0	0.00	0.0	
41	Mingəçevir	7,746.10	19.98	7730.20	19.98	15.90	17.28	3909.8	17.66	2.8	16.78	3820.4	22.36	13.1	17.39	41.2	
42	Naftalan	6.90	17.90	6.90	17.90	0.00	0.00	6.9	17.90	0.0	0.00	0.0	0.00	0.0	0.00	0.0	
43	Naxçıvan	138.00	24.18	138.00	24.18	0.00	0.00	27.7	26.51	0.0	0.00	110.3	23.60	0.0	0.00	0.7	
44	Nəftçala	391.30	24.63	391.30	24.63	0.00	0.00	14.4	23.17	0.0	0.00	376.9	24.69	0.0	0.00	0.4	
45	Oğuz	44.40	23.84	44.40	23.84	0.00	0.00	6.0	19.91	0.0	0.00	38.4	24.45	0.0	0.00	0.3	
46	Dığor	8.70	20.88	8.70	20.88	0.00	0.00	0.4	28.04	0.0	0.00	8.3	20.54	0.0	0.00	0.1	
47	Saatlı	44.90	24.56	44.90	24.56	0.00	0.00	3.2	20.74	0.0	0.00	41.7	24.85	0.0	0.00	0.2	
48	Sabirabad	1,078.90	23.66	1078.90	23.66	0.00	0.00	73.5	24.15	0.0	0.00	1005.4	23.62	0.0	0.00	5.4	
49	Salyan	2,095.70	23.29	2091.80	23.29	3.90	22.12	114.8	21.25	0.0	0.00	1977.0	23.41	3.9	22.12	13.0	
50	Samux	289.70	24.43	289.70	24.43	0.00	0.00	34.7	25.50	0.0	0.00	255.0	24.29	0.0	0.00	0.6	
51	Dəvəçi	124.40	23.50	124.40	23.50	0.00	0.00	17.6	25.26	0.0	0.00	106.8	23.21	0.0	0.00	0.5	
52	Şamaxı	20.70	23.82	20.70	23.82	0.00	0.00	3.8	23.16	0.0	0.00	16.9	23.97	0.0	0.00	0.0	
53	Şəki	64.50	22.11	64.50	22.11	0.00	0.00	7.4	20.47	0.0	0.00	57.1	22.32	0.0	0.00	0.3	
54	Şəmkir	656.80	22.44	615.90	22.67	40.90	19.00	76.6	21.44	0.0	0.00	539.3	22.84	40.9	19.00	4.2	
55	Əli-Bayramlı	12,871.40	21.43	12824.70	21.42	46.70	23.85	5560.6	17.61	0.9	15.16	7264.1	24.34	45.8	24.03	57.6	
56	Şuşa	11.00	28.06	11.00	28.06	0.00	0.00	0.0	0.00	0.0	0.00	11.0	28.06	0.0	0.00	0.0	
57	Siyəzən	115.90	21.85	115.90	21.85	0.00	0.00	14.5	21.66	0.0	0.00	101.4	21.88	0.0	0.00	0.7	
58	Sumqayıt	48,592.90	16.76	46545.50	16.77	2047.40	16.61	39144.9	16.13	1510.7	16.01	7400.6	20.15	536.7	18.32	64.1	
59	Tartar	49.70	22.11	49.70	22.11	0.00	0.00	3.6	22.12	0.0	0.00	46.1	22.11	0.0	0.00	1.4	
60	Tovuz	152.20	21.22	147.70	21.14	4.50	23.94	16.5	20.84	0.0	0.00	131.2	21.18	4.5	23.94	4.8	
61	Ucar	30.90	20.49	30.90	20.49	0.00	0.00	8.4	21.25	0.0	0.00	22.5	20.20	0.0	0.00	0.2	
62	Yardımlı	41.50	20.37	41.50	20.37	0.00	0.00	1.3	24.83	0.0	0.00	40.2	20.23	0.0	0.00	3.1	
63	Yevlax	501.50	24.90	501.50	24.90	0.00	0.00	35.3	23.87	0.0	0.00	466.2	24.98	0.0	0.00	10.2	
64	Zaqatala	14.00	22.49	14.00	22.49	0.00	0.00	0.8	21.51	0.0	0.00	13.2	22.55	0.0	0.00	0.0	
65	Zəngilan	5.00	24.34	5.00	24.34	0.00	0.00	1.3	25.93	0.0	0.00	3.7	23.78	0.0	0.00	0.3	
66	Zordab	1.40	20.40	1.40	20.40	0.00	0.00	0.0	0.00	0.0	0.00	1.4	20.40	0.0	0.00	0.0	

31.03.2015 TARİXİNƏ BALANS HESABATI
A-AKTİVLƏR (min AZN)

31.Mar.15

Aktivlərin maddələri	Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3
1. Nağd vəsaitlər (banknotlar və sikkələr, yolda, bankomatlarda və valyuta mübadilə məntəqələrində olan nağd vəsaitlər daxil olmaqla), <i>cəmi</i>	17,062	3,287
a) Milli valyuta ilə	13,775	-
b) İƏİT ölkələrinin valyutaları ilə	3,287	3,287
c) MDB və Baltika ölkələrinin valyutaları ilə	0.01	0.01
2. AMB-yə qarşı tələblər, <i>cəmi</i>	33,366	3,685
a) Müxbir hesabları	30,689	2,657
b) Ehtiyat hesabları	2,678	1,028
3. "Nostro" hesabları (başqa banklardakı müxbir hesabları), <i>cəmi</i>	3,755	3,755
a) Azərbaycanda	744	744
b) İƏİT ölkələrində	2,293	2,293
c) MDB və Baltika ölkələrində	718	718
4. Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, <i>cəmi</i>	5	5
4.1. Banklardakı depozitlər (3-cü və 4-cü sətirlər istisna edilməklə), <i>cəmi</i>	5	5
a) Azərbaycanda	5	5
5. Ticarət üçün qiymətli kağızlar	4,147	2,108
6. Banklara kreditlər (4-cü sətir üzrə banklararası qısamüddətli maliyyə alətləri istisna olmaqla), <i>cəmi</i>	8,912	8,912
a) Azərbaycanda	8,912	8,912
6.1 (çıx) Banklara verilmiş kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	2,202	2,202
6.2. Banklara xalis kreditlər	6,710	6,710
7. Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği, <i>cəmi</i>	206,839	37,394
7.1 (çıx) Kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	3,791	503
7.2 Xalis kreditlər və lizinqlər (sətir 9 çıx sətir 9.1)	203,047	36,891
8. Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər	9,200	XXX
a) torpaq və binalar	180	XXX
b) tikilməkdə olan daşınmaz əmlak	329	XXX
c) avadanlıq, mebel, daşınar əmlak və sair	17,961	XXX
d) (çıx) hesablanmış amortizasiya	9,270	XXX
9. Bank işində istifadə olunmayan əsas vəsaitlər, <i>cəmi</i>	-	XXX
a) bank tərəfindən vaxtı keçmiş ödəmələrə görə götürülən əsas vəsaitlər		XXX
10. Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər	2,732	-
11. Digər aktivlər	13,977	1,859
12. Digər əməliyyatlar üzrə ehtiyatlar	71	1
13. Cəmi aktivlər	293,930	58,300

B. ÖHDƏLİKLƏR (min AZN)

1	2	3
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), <i>cəmi</i>	94,006	41,045
a) Hüquqi şəxslərin tələbli depozitləri (bütün cari və çek hesabları daxil olmaqla), <i>cəmi</i>	31,997	2,069
a1) faizsiz tələbli depozitlər	31,997	2,069
b) Fiziki şəxslərin tələbli depozitləri	8,217	3,886
b1) faizsiz tələbli depozitlər	8,217	3,886
c) Fiziki şəxslərin müddətli depozitləri	53,792	35,090
d) Hüquqi şəxslərin müddətli depozitləri	-	-
2. Digər bankların tələbləri ("Loro" hesabları), <i>cəmi</i>	11	11
a) Azərbaycanda	11	11
3. Bankların və digər maliyyə müəssisələrinin depozitləri, <i>cəmi</i>	35,448	7,753
a) Bankların depozitləri	2,097	2,097
b) Maliyyə müəssisələrinin depozitləri	33,351	5,656
4. Digər maliyyə müəssisələrinin (banklardan başqa) kreditləri, <i>cəmi</i>	6,419	1,049
a) Maliyyə müəssisələri	6,419	1,049
5. Bankların kreditləri (7 gündən artıq olan müddətə), <i>cəmi</i>	7,900	7,900
6. Digər passivlər	7,865	2,528
7. Cəmi öhdəliklər	151,649	60,286

(min AZN)

C. KAPİTAL	Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3
7. Xüsusi kapital, <i>cəmi</i>	138,884	-
a) dövriyyədə olan adi səhmlər (yaxud paylar)	122,444	
d) bölüşdürülməmiş xalis mənfəət (zərər), <i>cəmi</i>	16,440	
d1) kapital ehtiyatları	0.13	
d2) əvvəlki illərin xalis mənfəəti (zərəri)	14,813	
d3) cari ilin xalis mənfəəti (zərəri)	1,627	
8. Ümumi ehtiyatlar, <i>cəmi</i>	3,397	
a) əsas vəsaitlərin yenidən qiymətləndirilməsi	381	
b) kreditlərdən, lizinqlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	2,176	
c) digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	840	
9. Cəmi kapital	142,282	-
10. Cəmi öhdəliklər və kapital	293,930	60,286

01 yanvar 2014 - 31 dekabr 2014 Tarix aralığına Mənfəət və Zərər haqqında hesabat

(min AZN)

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla
	31.Dec.14
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi	40,009
a) kreditlər üzrə faizlər, cəmi	39,792
b) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	-
c) digər banklarda depozitlər	94
d) maliyyə lizinqi	102
e) ticarət üçün qiymətli kağızlar	21
2. Faizlər və onlara bağlı xərclər, cəmi	8,827
a) depozitlər üzrə faizlər, cəmi	7,901
b) bankların depozitləri	382
c) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	229
d) digər maliyyə müəssisələrinin kreditləri	315
3. Xalis faiz mənfəəti (zərəri) (sətir 1 çıx sətir 2)	31,182
4. Qeyri-faiz gəlirləri, cəmi	8,745
a) hesabların aparılması üzrə xidmətlərdən komisiyon gəliri	2,979
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir	4,396
c) digər xidmət növlərindən komisiyon gəliri	1,333
d) digər qeyri-faiz gəlir növləri	37
5. Qeyri-faiz xərcləri, cəmi	18,599
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	9,442
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	4,991
c) əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri	4,166
6. Xalis əməliyyat mənfəəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)	21,328
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)	3,379
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər) (sətir 6 çıx sətir 7)	17,949
9. Mənfəətdən ödənilən vergilər	3,148
10. Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) (sətir 8 çıx sətir 9)	14,801

01 yanvar 2014 - 30 iyun 2014 Tarix aralığına Pul Axını Haqqında Hesabat

min AZN

Əməliyyat fəaliyyətindən pul axını	12,632
Faiz gəlirləri	17,983
Faiz xərcləri	(2,624)
Dilinq əməliyyatlarından gəlir (zərər)	2,163
Alınmış (ödənilmiş) komisiyon haqlar	1,682
Əmək haqqı və müavinətlər	(4,175)
İnzibati xərclər	(2,397)
Əməliyyat aktivlərində azalma (artım)	(19,674)
Digər banklara qarşı tələblər	(8,705)
Müştərilərə verilmiş kreditlər	(10,102)
Digər aktivlər	(867)
Əməliyyat öhdəliklərində artım (azalma)	20,527
AMB-nin və kredit təşkilatlarının tələbləri	-
Müştərilərin tələbləri	(2,365)
Müştərilərdən cəlb olunmuş depozitlər	22,815
Digər öhdəliklər	77
Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyətindən gələn xalis pul axını	13,484
Ödənilmiş mənfəət vergisi	(1,373)
Əməliyyat fəaliyyətindən xalis pul axını	12,111

Satılmış (Alınmış) xalis qiymətli kağızlar	(1,577)
Satılmış (Alınmış) əsas vəsaitlər	(2,386)
Satılmış (Alınmış) qeyri-maddi aktivlər	(38)
İnvestisiya fəaliyyətindən xalis pul axını	(4,001)

Maliyyə fəaliyyətindən pul axını	-
Ödənilmiş dividendlər	-
Məcmu kapitalında dəyişikliklər	-
Maliyyə fəaliyyətindən xalis pul axını	-

Nəgd pul və nəgd pul ekvivalentlərində artım (azalma)	8,109
Dövrün əvvəlində nəgd pul və nəgd pul ekvivalentləri	36,101
Məzənnə fərqiindən gəlir/zərər	(89)
Dövrün sonunda nəgd pul və nəgd pul ekvivalentləri	44,122

30.06.2014 TARİXİNƏ KREDİT PORTFELİNİN RISK DƏRƏCƏSİ ÜZRƏ BÖLGÜSÜ CƏDVƏLİ

31-12-2013 tarixinə Kredit Portfeli		Hesabat tarixinə kreditlər üzrə əsas borclar	Risk dərəcəsi üzrə bölgü											
			0%	Portfeldə payı	1%	Portfeldə payı	5%	Portfeldə payı	30%	Portfeldə payı	60%	Portfeldə payı	100%	Portfeldə payı
1		2	3		4		5		6		7		8	
Müştərilər üzrə bölgü														
Müştərilərə verilən kreditlər və lizinqlər, cəmi	A	187,685.31	1,716	0.91%	173,454	92.42%	10,203	5.44%	548	0.29%	1,421	0.76%	343	0.18%
Dövlət	A2	16,431	-	-	13,131	7.00%	3,300	1.76%	-	-	-	-	-	-
Özəl hüquqi şəxs	A3	73,158	-	-	68,061	36.26%	3,821	2.04%	-	-	1,277	0.01	-	-
Sahibkarlıq fəal. məşğul olan şəxs	A4	34,800	-	-	33,894	18.06%	615	0.33%	209.70	0.11%	-	-	82	0.04%
Fiziki şəxslər	A5	63,296	1,716	0.91%	58,369	31.10%	2,468	1.31%	338	0.18%	144	0.08%	261	0.14%

30.06.2014 TARİXİNƏ KREDİT PORTFELİNİN GECİMƏSİ (STRUKTURU)

31-12-2013 tarixinə Kredit Portfeli		Ümumi borc		Əsas məbləğ üzrə borc											
		Hesabat tarixinə kreditlər üzrə əsas borclar	0 cümlədən əsas məbləğ üzrə vaxtı keçmiş borclar	Cari	Portfeldə payı	Vaxtı keçmiş günlər və portfeldə pay									
						1-29 gün	Portfeldə payı	30-89 gün	Portfeldə payı	90-179 gün	Portfeldə payı	180 gün-364 (365) gün	Portfeldə payı	1 il və artıq	Portfeldə payı
1		2	3	4		5		6		7		7		8	
Müştərilər üzrə bölgü															
Müştərilərə verilən kreditlər və lizinqlər, cəmi	A	187,685	6,789	137,600	73.3%	43,297	23.1%	4,844	2.58%	511	0.27%	1,369	0.73%	65	0.03%
Dövlət	A2	16,431	-	16,431	8.8%	-	-	-	-	-	-	-	-	-	-
Özəl hüquqi şəxs	A3	73,158	5,098	33,375	17.8%	34,686	18.48%	3,821	0.02	-	-	1,277	0.68%	-	-
Sahibkarlıq fəal. məşğul olan şəxs	A4	34,800	568	29,990	16.0%	4,242	2.26%	290	0.15%	240	0.00	-	-	38	0.02%
Fiziki şəxslər	A5	63,296	1,123	57,804	30.8%	4,369	2.33%	734	0.39%	270	0.14%	92	0.05%	27	0.01%